

# MÜASİR ŞƏXSİYYƏT HAQQINDA DƏYƏRLİ ƏSƏR

Məmməd Rzayev

**MÜASİR ŞƏXSİYYƏT**  
sosial-fəlsəfi təhlili

**N**axçıvan Dövlət Universitetinin prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, filosof elmləri doktoru, professor Məmməd Rzayev növbəti kitabı *lil exucuların göründülməsi*.

"Müasir şəxsiyyət (sosial-fəlsəfi təhlili)" adlı həmin kitab məraqlı bir məsələyə toxunan alının yanaşmalarının məhsuludur.

Her tarixi mərhədə fəlsəfi idrak və sosial gerçiklik şəxsiyyət mövzusunun deñirliklərinə nüfuz etmək, onun yeni-vari cəlalarını aşkar çıxmaraq imkanı verir. Bu mənada totalitər rejimində açıq cəmiyyətə cəhd dövrü dağlıcə seyriyyəvidir. Həzirdə ölkəmizdə icilməcən heyatın bütün səfərlərindən və təsəffürindən baş verən əsaslı dəyişikliklər özünən müvafiq ekinci şəxsiyyətdən təpdir.

Yaxın keçmişlərimiz etahda edən sovet dövründə şəxsiyyəti sosial-fəlsəfi cəhətdən tedqiq edən çoxlu məqdarında eserlər yazılmışına baxmayaraq, bu problemin elmi cəhətdən tükendiyini iddia etmək eadətliklər olardı. Xüsusiilə də ona görə ki, her bir dördə fəlsəfi idrakın mükməmlliğin seviyyəsini yüksəldikdə, sözügeden problemin yeni-vari təsəffürini araşdırmaq mümkin və zəruri olur. Bu baxımdan yaşaşdırıcıda göstərilənlər ki, ölkəmizdə milli müstəqillik əldə edildikdən sonra şəxsiyyət tamamilə yeni sosial zəmin üzərində formalışa və inkişaf edir. Həmin dördə sözünən əsi menasında şəxsiyyətin yeni tarihi tipi qərarlaşır. Buna görə də müasir şəxsiyyəti sosial-fəlsəfi təhlili müasir sosial-fəlsəfi tedqiqatçıları aparıcı istiqamətlərindən birdir və müellifin bu mövzuya müraciət etməsi, fikrimizdən özünmə tamamılıq doğrultmuşdur.

Sözügeden problemin işlənilməsi dərəcəsinə isə göstərilənlər ki, son dövrlərde MDB ölkələrinin fəlsəfi edəbilivləndir, habelə Azərbaycanda yazılım kətbə və məqalələrdə onun ayrı-ayrı tərəflərinə toxunulsa da, bütövlükde bu mövzunu kompleks şəkildə araşdırınan monografiatı tedqiqatçıları yoxdur. Naxçıvan Dövlət Universitetinin tərtib işləri üzrə prorektoru, fəlsəfi elmləri doktoru, professor Məmməd Rzayevin çapdan çıxmış yeniyi monografiyasını bu baxımdan həmin elmi boşluğun aradan qaldırmış istiqamətində atılan uğurlu cəhd kimi seyliyənlərdən olar.

Kitabın birinci fəsili faslından tedqiqatçı asas nəzəri-metodoloji məsələləri təhlili olmuşdur. Burada esas diqqət "erd", "fərdiyət", "şəxsiyyət" anlayışlarının qarşılıqlı münasibətlərinin ümumfəaliyi sepiklidə araşdırılmasına, şəxsiyyət ilə sosial mühit arasında qarşılıqlı təsirin metodoloji sepkisinin açıqlanmasına, şəxsiyyətin sistemli-struktur təhliliin və onu müasir tipini araşdırmaşın metodoloji əsaslarının işlənilməsinə yönəldilmişdir. Fikrimizcə, müellifin mövzunun konkret təhliline girişməzdən əvvəl onuna bağlı metodoloji prinsipləri müəyənledirmək cəhdli tedqiqatçıdır, çünki yaxın keçmişə qədər bu məsələlərin izah məqsədi kifaiyətli metodologiyaya arxalanırdı və deməli ideoloji təzyiqin güclü təsirinə məruz qalmışdı. Di-

ger tərəfdən bu günün özündə de, sosial-fəlsəfi və psixoloji ədəbiyyatda şəxsiyyət problemləri araşdırmanın metodoloji oriyentirlerini dağıq müeyyen olunmadığından, fikir aylıqları və nezəri mübahisələr getməkdədir. Müasir şəxsiyyətin metodologiyası isə hələ yenicə işlənilməye başlanılmışdır. Bu, bir dəshub edir ki, hemin məsələlərə xüsusi fossil ayırmalı müellif düzgün hərəket etmiş, öz tedqiqatının metodoloji sxemini və bünövrəsini işləyib hazırlanmışdır.

Kitabın ikinci feslinde müasir dövrə baş verən sosial proseslər ilə şəxsiyyət arasında qarşılıqlı təsirin mexanizmə və əsas istiqamətləri tedqiq olunur. Burada önce müasir şəxsiyyət siyasi fealiyyət və siyasi münasibətlər prizmasında araşdırılır. Bu istiqamətdə aparılan təhlili şəxsiyyətin siyasi, siyasi əsərlərə təsirin şəxsiyyətin siyasi fealiyyətin arması proseslərinin üzərində mərkəzədirilmişdir və onların nəticəsi kimi şəxsiyyətin siyasi mədəniyyətinin yüksəkliyinə faktiki materiallar osasında açılması diqqəti cəlb edir. Bütün, müellif müasir şəxsiyyətin siyasi fealiyyətinə sənət subyektiçən çevrilmişin inandırıcı sürətdə əsaslıdır. Müvafiq olmudur. İkinci fəsilin xüsusi bölməsində müasir dövrə iqtisadi münasibətlər sisteminde bəzəvərən əsaslı dayisliklərin şəxsiyyətin formallaşmasına və inkişafına təsirin araşdırılır, haqqlı olaraq göstərir ki, bu təsirin mahiyyətini birtərifli izah etmək doğru deyildir. Tedqiqatda faktlara əsaslananlıq səbəbi ilə, kifaiyətən məsəbat istiqamətində deyil, hem de menfi, negativ planda da təsir göstərir.

Elmi maraq doğuran mühüm bir məqam odur ki, bu fesilde areşirşələrin bütün məsələlərindən markist metodologiyaya feal və elmi cəhətdən edəlatlı münasibət bildirilir. Müellif markizmli təqib edərən, bütün çoxlarından fərqli olaraq onu sadəce bənərətən tanışdır, nəsənləri qeyd etmək yanaşı, bu təlimin problemləri bağlı bir çox mütədilərləndən müasir tedqiqatçılarında yaradılıcılıq istifadə etməyin zərurılığının əsaslaşdırır. Söhbət bincin növbədə markist fəlsəfənin geniş yer tutan fərd, şəxsiyyət, sosial müəlit, fealiyyət, ənsiyyət və sair anlayışlardan gedir.

Məmməd Rzayevin tedqiqatının müsəbat cəhətlərindən biri de budur ki, şəxsiyyəti, yaradılımda olan hüquqi dövlət və vətəndəs cəmiyyəti kontekstində tədqiq olunur. Burada bəzər elmi maraq doğuran fikir əsaslanırdır ki, müasir demokratikləşmə səraitində hüquqi dövlət və vətəndəs cəmiyyəti bir-biri ilə vəhdətdə çıxış edərək, şəxsiyyətin inkişafında artırmışdır.

Şəxsiyyətin milli-mənşəli münasibətlər sepiksindən dərindən araşdırılması da müellifin mühüm əyarlı hesab edilmişdir. Bu məsələye hər olumsun xüsusi bölmənde inandırıcı surətde göstərilir ki, milli-etiñi amillerin rolu tekke sovet imperiyasının dağılması ilə bittəmədir, onlar müstəqillik dövründən şəxsiyyətin inkişafının mühüm hərəkətçərəvi cüvəsi kimi çıxış etməkdir. Bu baxımdan ölkəmizdə milli münasibətlərin tənzim olunmasına yönələn mülli siyasetin əsas məqamlarının təhlili diqqətələndirilir.

Şəxsiyyətin kompleks təhlili ona müasir mədəniyyət sisteminde yanaşlığı zəruri edir. Bu metodoloji tələbə riyəlat edərək monografiyada mədəniyyət və şəxsiyyətin qarşılıqlı təsiri və qarşılıqlı surətdə bir-biri zənginləşdirən prosesi etrafında nəzərdən keçirilir. Təhlillərdə haqqlı olaraq bəzər məqam vürgülənir ki, Azərbaycan Qərbi və Şərqi mədəniyyətlərinin qovuşduğu yerləşdiyi üçün onların hər birinə xas olan üstünlükəndən şəxsiyyətin inkişafı naməne istifadə edilir.

Müellif ikinci fesili müasir şəxsiyyətin özgeləşmesi və humanizm ilə bağlı məsələlərin tedqiqi ilə başa çatdırılmışdır. Bu hissədə özgələşmənin mahiyyətinin açıqlanması, onun xüsusi mükiyyəti ilə deyil, cəmiyyətə emək bölgüsü ilə bağlılığının əsaslandırılması və buna görə də bütün tərxi dövründə fealiyyət göstərdiyi haqqında müddəə elmi baxımdan maraq doğurur. Eyni zamanda haqqlı olaraq göstərilir ki, müasir dövrə icilməcən heyatın bütün səfərlərindən baş verən əsaslı dəyişikliklər şəxsiyyət-cəmiyyət münasibətlərini bir-

biri ilə yaxınlaşdırır və beləliklə de özgələşmeni xeyli dərəjədə yumasdır.

Kitabda müasir cəmiyyətin humanistləşməsi meyli inandırıcı faktlar əsasında təhlili edilmişdir. Müellif haqqlı olaraq göstərir ki,indi tezə ölkə daxilində əsas iżelliyələr deyil, həm də bəyənətlək aləmdə baş verən proseslər şəxsiyyətin humanist məqsədin inkişafına və zənginləşməsinə etibarlı şərait yaratır.

Tedqiqatın üçüncü fesli bütövlükde müasir şəxsiyyətin aksioloji təhlilinə has olunmuşdur. Fikrimizcə, yaxın vaxtlara qədər fəlsəfi təhlili dəqiq mərkəzindən konarada qalmış dəyərlər probleminin şəxsiyyətin formallaşmasına və inkişafında mühüm rolunu əpməq cəhdli müellif ciddi elmi nailiyyəti hesab edilmişdir. Bu fəsilin üç müstəqil bəlməsində, dəyərlərin mahiyyəti və ontoloji əsasları müyyənşədirlər, şəxsiyyətin aksioloci təsəkkütləri təhlili əməkdaşlığındır. Müasir dövrə şəxsiyyətin formallaşması və sosiallaşmasının dəyərlərin mühüm rolunu arasdırlar.

Kitabın sonuncu feslinde müellif şəxsiyyətin azad seçim, azadlıq və məsuliyəti ilə bağlı problemləri de təhlili prizmasına getirilmişdir.

Məmməd Rzayevin tedqiqatının ümumiyyətlərinə danışken beşərər cəhət de qeyd olunmalıdır ki, müellif şəxsiyyət probleminə dair elmi ədəbiyyatın dərindən tanış olubilmədir. Öger nəzərə aksa ki, bu mövzuya tekə filosofların deyil, ham də səsiologların, psixologların, digər qarışqış elmlərinin maraq dairesindən daxildir, həm də elmlərde de sözləşdən problemə dair çoxlu məqaddər kitablar və məqalələr yazılmışdır, onda müellifin nə qədər böyük zəhmət qatalmış olduğunu haqqında ayant təsəvvür yaranır. Hem də göstərilənlərdir ki, müellif onları sadəcə tanış olmamış, öyrənmiş təhlili etmişdir. Bununla bağlı dəqiqət çəkən məqam burasıdır ki, asərde şəxsiyyətin ayrı-ayrı tərəfləri arasdırıldıkların elmi ədəbiyyatda eks olunmuş müvafiq baxışlar bir-birilər mügəyisə edilər, qruplaşdırılmış və buradın çıxış edərək müellif öz mövqeyini yerinəcək əsaslaşdırır. Biz bütün əsər boyu müellifin ümumfəsi, sosial-fəlsəfi, səsiolog və psixoloji ədəbiyyatda fəal münasibətinin şahidi olur, başqa sözle deyil, tedqiqatda sözün esl mənasında polimorf rəh həkimidir.

Tedqiqatda irəli sürülen fikirler və netice-lər özünün müstəqil və orijinallığı ilə seçilir, hem də onları havadan asılı qalmır, kifayət qədər fətəmərlərinə umumiyyətlərinən işlənilməsi əsaslanır. Bu manadı iddia etmək olar ki, iddə müstəqillik dövründə Azerbaycanda gedən bütün proseslər şəxsiyyət baxımdan etrafı və real surətdə eks olunmuşdur.

Kitabda ölkəmizdə müasir şəxsiyyətin yeni sosial statusu, rölu, funksiyalar, artmaqla olan fealiyyəti ilə bağlı bütün məsələlər totalitər rejimde məvcud olmuş analozi vəzifəyi ilə müəyəsliş təhlili olunur. Bu, bir tərəfdən yetmiş ilən artıq davam etmiş sovet dövründə özünü etibarlı qəsəbələri və məhdudişləri qəbariq nazərə cəpdirir, digər tərəfdən, bu münasibətin açıq cəmiyyət quruculuğundan yaradıldığı böyük imkanları və üstünlükler haqqında aydın təsəvvür yaradır.

Müellif müasir şəxsiyyətin formallaşması və inkişaf ilə bağlı məsələlərin araşdırılarken, bu proseslərin Azərbaycanın konkret şəraitini, tarixi keçmiş və milli özünməxşusluğu ilə şərtləndən təsir etməsi və yuxarıda qeyd etdilər. Müellifin inkişafını təsir etməsi, onun mənşəlişlərinən etibarlı şəhərər və qəbariq nazərə cəpdirir, digər tərəfdən, bu münasibətin açıq cəmiyyət quruculuğundan yaradıldığı böyük imkanları və üstünlükler haqqında aydın təsəvvür yaradır.

Ösər yüksək elmi seviyyədə yazıldı-gi nəzərə alaraq onun ali məktəb telebelear, elmi işçilər və bütövlükde şəxsiyyətin fəlsəfəsi ilə məqalələrin oxucu auditoriyası üçün mərəqə doğuracağına əminliyim və bildirir, müellif gelecek tedqiqatlarında uğurlar dilayir.

Abbas Hacıyev,  
filologiya üzrə fəlsəfe doktoru

Taleh Xəlilov,  
Naxçıvan Dövlət Universitetinin  
müellimi